





Azərbaycan Respublikasının  
Qeyri-Hökumət Təşkilatlarına  
Dövlət Dəstəyi Agentliyi

Şabran şəhər  
İcmasının İnkışafı üzrə  
Təlim və Resurs  
İctimai Birliyi

## *Qərbi Azərbaycan əzəli və əbədi torpağımızdır!*



*Şabran-2024*

## Ön söz

Şabran şəhər İcmasının İnkışafı üzrə Təlim və Resurs ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsində “Şabran rayonunda məskunlaşmış Qərbi Azərbaycanlı soydaşlarımız arasında əzəli torpaqlarımıza qayıdış imkanlarının təbliği” layihəsi üzrə qalib elan edilmişdir.

Layihədə irəli sürülən mövzu ölkəmiz üçün daim aktuallıq təşkil etmişdir. Qərbi Azərbaycanlı soydaş-larımızın sahib olduqları millimənəvi dəyərlərinə qədim tarixi torpaqlarına qayıdışa ruh yüksəkliyi daim mövcuddur və vaxtı ilə itirdikləri yurd yerlərinə qayıdış onların tarixi məqsəd və məramıdır. Regionda qayıdış prosesinin aktuallaşmasına gündən-günə artmaqdadır. Qərbi Azərbaycan ərazisindən öz dədə-baba torpaqlarından didərgin düşərək 30 ildən artıq bir müddətdə deportasiya vəziyyətində yaşayan soydaşlarımız respublikamızın müxtəlif rayonlarında və şəhərlərində məskun-laşmışdır.

Cənubi Qafqazın, eləcə də bütün regionun əsas etnik siyasi qüvvəsi kimi Azərbaycan vətəndaşlarının tarixi-coğrafi torpaqlarında məskunlaşmasına qayıdış prosesinin təşkili, hazırlanması və bu sahədə vətəndaş cəmiyyəti mövqeyindən layiqli töhvənin verilməsi zamanın tələbidir.

Müraciət edilən mövzu gender bərabərliyi nöqtəyi nəzərindən bərabərlik təşkil edir. Layihənin icrasıprosesinə cəlb olunmuş vətəndaşların arasında qadınlar əhəmiyyətli say tərkibinə malikdir. Ümumiyyətlə rayonun bu qəbildən olan insanların dünyagörüşü və amalında hərəkətverici qüvvəsi vardır.

Qərbi Azərbaycan torpaqlarında deportasiya olunaraq Şabran rayonu ərazisində məskunlaşmış və 30 ildən artıq müddətdə qaçqın vəziyyətində yaşayan ailələrdə informativ görüşlərin təşkili, qayıdış imkanlarının artırılması, bu sahədə maddi və mənəvi hüquqlarının mövcudluğu, dövlət və vətəndaş cəmiyyəti mövqeyindən dəstək nümayiş etdirilməsi məqsədilə layihəninmotivləri əsasında hazırlanaraq nəşr etdirilmiş kitabçalar mövzu üzrə müzakirələri aparılan sakinlərimizin evlərində faydalanan-lara paylanılmış, qayıdış prosesinin ideya mövzusu üzrə hazırlanmış lövhə-panno Şabran şəhərinin mərkəzində Heydər Əliyev prospektində quraşdırılmışdır,

Şabran rayonu üzrə deportasiya qurbanı olmuş 24 ailədə ümmülikdə 97 nəfər olmaqla görüşlər keçirilmişdir.

Belə ki, Şabran şəhəri üzrə deportasiyadan əziyyət çəkmiş 7 ailədə cəmi 30 nəfər olmaqla;

Kilvar kəndi üzrə deportasiyadan əziyyət çəkmiş 12 ailədə cəmi 50 nəfər olmaqla;

Ağbaş kəndi üzrə deportasiyadan əziyyət çəkmiş 1 ailədə cəmi 3 nəfər olmaqla;

Xələfələr kəndi üzrə deportasiyadan əziyyət çəkmiş 1 ailədə cəmi 5 nəfər olmaqla;

Yeləkəsən kəndində 1 ailədə cəmi 2 nəfər olmaqla 2 nəfər olmaqla;

Taxtalar kəndində 2 ailədə cəmi 7 nəfər olmaqla qayıdış prosesinə yönəlik maarifləndirici görüşlər keçirilmişdir. Görüşlər başa çatdıqdan sonra iştirakçılar tərəfindən yekdilliklə hazırlanmış və təsdiq edilmiş bəyanat qəbul edilmişdir.

Layihənin həyata keçirilməsi qərbi azərbaycanlılar arasında vətənə qayıdış, torpağa bağlılıq və sahiblənmək ideyalarının aşilanmasını gücləndirəcəkdir. Bəli, bu, tarixin də, zamanın da tələbidir və Qərbi Azərbaycana qayıdış prosesi mütləq gerçəkləşdiriləcək.

Tarixi ərazilərimizə qayıdışın gerçəkləşcəyinin əminliyini isə bizdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruq" sayəsində qazandığı parlaq Zəfər yaradıb. Məhz bu zəfərin sayəsində xalqımız özünün ərazi problemini tam həll etmiş oldu. Azərbaycanın qarşısında yeni hədəflər müəyyənləşdi.

Bu əminliyi bizdə 30 il ərzində erməni vandallarının viranəyə çevirdiyi Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa, quruculuq işləri, o yerlərə doğma sakinlərinin qayıdışı yaradıb. Artıq Qarabağ və Şərqi Zəngəzur bölgəsində yen yaşayış məntəqələri tikilir, bərpa olunur və istifadəyə verilməkdədir. Soydaşlarımızın öz doğma evlərinə qayıdış prosesi reallaşmış və hər gün davam etməkdədir. Onlar bu günü 30 il gözləmişdilər.

Bu gün biz tarixi Qərbi Azərbaycan ərazisində yerləşən və vaxtilə azərbaycanlıların yaşadıqları şəhər və kəndlərinə qayıdışımızı prioritet məsələ hesab edirik. Bu tarixi reallıqdır, çünki qədim yurdumuzun bir bölgəsinin əlimizdən alınması bağışlanması deyildir.

O gün də uzaqda deyil ki, Qərbi Azərbaycandan olan

soydaşlarımız da zorla qovulduqları, əcdadlarımızın min illər boyuyaşam sürdürdükлəri dədə-baba yurdlarına qayıdacaqlar, illərlə çəkdikləri torpaq həsrətləri bitəcək.

Qərbi Azərbaycanda da erməni vandallığına məruz qalan tarixi, mədəni, dini irsimiz düşməndən qurtulacaq, onlar yenidən bərpa ediləcək, saxta adlar qoyulmuş yurd yerlərimiz, şəhərlərimiz, kəndlərimiz əsl türk adlarına yenidən qovuşdurulacaqlar.

Media və qəzetlərdə həmin deportasiyadan əziyyət çəkənlərin harayı yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılacaqdır. Şabran rayonunda məskunlaşmış qərbi azərbaycanlı soydaşlarımızın üçün qayıdış prosesinə məntiqi hazırlıq müsbət qarşılanacaqdır. Bütləvlükdə əldə olunacaq nəticələr ölkəmizin bütün bu deportasiya əziyyətlərini yaşayan şəxslərin haraya əsaslı kömək etmiş olacaqdır.

Layihənin həyata keçirilməsi fonunda bu kitabın nəşr etdirilməsi layihənin dayanıqlığını artırmaqla deportasiya-dan əziyyət çəkmiş ailələrin stolüstü kitabına çevriləcəkdir və Şabran rayonunda Qərbi Azərbaycan torpaqlarına qayıdış prosesinin əsasını təşkil edəcəkdir.

Layihənin dayanıqlığı həm dövlət, həm də vətəndaş cəmiyyəti üçün əhəmiyyətlidir. Bu sahədə dövləmizi tərəfində məqsədyönlü, ardıcıl, dinamik addımlar atılır. Vətəndaş cəmiyyətinin fəal müdaxiləsi və işgüzarlığı müasir gedışatın əhəmiyyətli təsirinə çevriləməlidir.

Deportasiya əziyyətlərinə məruz qalmış şəxslər arasında tarixi, milli və mənəvi dəyərlərin təbliği qayıdış prosesinə aparan yolda yaddaqalan olacaqdır. Ümumiyyətlə dayanıqlığın daimi olması layihə çərçivəsində keçirilən görüşlərdə ətraflı izah olunacaqdır. Vətəndən cəmiyyəti institutlarının bu yönümlü tədbirlərinin bölgələrdə keçirilməsi aktuallıq təşkil edir.

Tarixi Qərbi Azərbaycan torpaqlarından zorla deportasiya olunaraq didərgin salınan soydaşlarımızın hal-hazırda da bu vəziyyəti davam etməsi layihənin davamlı təsirlərini özündə ehtiva edir. Böyük qayıdışı artıq onlar da səbirsizliklə gözləyirlər. Evlərində, ailələrində olub söhbətlər aparılıb fikirləri dirlənildikcə bunun təsiri böyük olmuşdur. Qayıdış gözləyənlərin yekdil fikri əsasında mətni hazırlanmış bəyannamənin verilməsi tarixi sənəd kimi mühüm əhəmiyyətə malikdir.

Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır,

Zəngəzur, Göyçə mahallalarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyadan müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünkü İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.



**Qərbi Azərbaycanın xəritəsi**

## **Qərbi Azərbaycan mahalları**

**Zəngəzur** — Ermənistanın cənu hissəsini və Azərbaycan ərazilərinin kiçik bir hissəsini əhatə edən tarixi mahal olmuşdur. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə, Mehri, Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edirdi.

XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 azərbaycanlı kəndi var idi.



**Zəngəzur mahalı**

Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin Siyasi və Təşkilat bürolarının 1921-ci il 12 yanvar tarixli “Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili” adlı qərarı ilə Zəngəzur mahalı iki yerə – qərb və şərqi hissələrinə bölünür. 7824 kv.km sahəsi olan Zəngəzurun 4505 kv.km ərazisi (Qafan, Gorus, Qarakilsə, Mehri və s.) Azərbaycandan qoparılılaraq Ermənistana verilir. 1933-cü ildə isə rəsmi Moskvanın qərarı ilə – Zəngəzurun rayonlara bölünməsi ilə əlaqədar Zəngəzur adı xəritədən silinir. Bu səbəbdən də Azərbaycan Respublikasının əsas hissəsindən onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ayrı düşmüştür.

Qədim Azərbaycan torpağı olan Zəngəzurun bizdən alınması ilə Naxçıvan torpağına öz ərazimizlə quru yol ilə gedиш-geliş imkanlarımız əlimizdən alınmışdır.

**Dərələyəz mahalı** — Şərur-Dərələyəz tarixi vilayətinin dağlıq hissəsini təşkil edir. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Rusiyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və başqa

ölkələrdən köçürürlən ermənilərin hesabına etnodemoqrafik dəyşikliklərə məruz qalmışdır.

Dərələyəzin sahəsi  $2972,3 \text{ km}^2$ , əhalisi 76551 nəfər idi.  
Əhalinin mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur.



### Dərələyəz mahalı

1918–1920-ci illərdə Dərələyəzin azərbaycanlı əhalisi dəhşətli soyqırıma məruz qalmış, sağ qalanlar isə öz doğma yerlərini tərk etməyə məcbur edilmişlər. Sovet hakimiyyəti illərində Dərələyəz bölgəsi heç bir əsas olmadan, Azərbaycandan qoparılib Ermənistana verilmişdir.

Bütün 20 əsr boyu azərbaycanlılara qarşı aparılan soyqırımları siyasəti nəticəsində onlar Qərbi Azərbaycandan (indiki Ermənistən), o cümlədən Dərələyəzdən zorla deportasiya olunmuşlar.

**Göyçə mahalı** — Qərbi Azərbaycanın (indiki Ermənistən Respublikası) ərazisində, Göyçə gölü ətrafında olan tariximahalı olmuşdur. Göyçə mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olmuşdur. 1747–1828-ci illərdə İrəvan xanlığının mahalı olmuşdur. Sahəsi  $4891 \text{ m}^2$  olmuşdur. Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub.

Sovet hakimiyyəti illərində Ermənistən SSR rayonlaşdırılarkən Göyçə mahalı sünə surətdə beş inzibati rayon arasında bölündüb və Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qarənlıq rayonu, Kəvər

rayonu və Yelenovka rayonları yaradılmışdır.

Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhalı daha çox əkinçilik, maldarlıq, arıcılıq, bağçılıq, xalçaçılıq və balıqcılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşiq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Ali, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir.



### Göyçə mahalı

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub.

1918-1920-ci illərdə Azərbayc Demokratik Respublikasının ərazisi 114 min kv. km. olmuşdur. 1920-ci ildən ADR-i işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Zəngəzur mahalı, Göyçə mahalı, Şərur mahalı, Dərələyəz mahalı, Dilican ərazisini qanunsuz şəkildə Ermənistana vermişdir.

**Zəngibasar mahalı** — Qərbi Azərbaycanda (indiki Ermənistən respublikası) ərazisində, İrəvan quberniyasına daxil olan ən böyük mahallardan biri.

İlk dəfə 1937-ci il, dekabrın 31-də, ikinci dəfə isə 1969-cu il yanvarın 14-də yaradılıb. Rayon mərkəzi Uluxanlı rayonudur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 20 km-dir.

1937-ci ilə qədər rayonun kəndləri əsasən Üçkilsə rayonu və Qəmərli rayonu arasında bölünmüştür. 1937-ci il dekabrın 31-də Qəmərli rayonundan 18, Üçkilsə rayonundan isə 14 kənd ayrılaraq ümumi sahəsi 170 kv km olan Zəngibasar rayonu yaradılmışdır.

Qədim Uluxanlı kəndi də adı dəyişdirilərək Zəngibasar rayonu

adı ilə mərkəz elan edilmişdi.



### **Zəngəzur mahalı**

**Qırxbulaq nahiyyəsi** — XVIII əsr-XIX əsrlər. İnzibati ərazi. Adı Qırxbulaq çayının adındandır. 1728-ci ildə Osmanlı dövründə inzibati ərazi vahidi. İrəvan əyalətinin nahiyyəsi İndiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Osmanlı dönəmində Qırxbulaq nahiyyəsi davamı olan Qırxbulaq mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Ellər rayonu təşkil olmuşdur.



### **Qırxbulaq mahalı**

**İrəvan** - Qərbi Azərbaycanın mədəniyyət mərkəzi olmuşdur. Müasir İrəvan şəhərində ermənilərə məxsus yaşı 200 ildən artıq əvvələ aid heç bir tarixi-memarlıq abidəsi mövcud deyildir. Çünkü İrəvan şəhərində ermənilər XIX əsrin əvvəllərində Rusyanın İrəvan xanlığını işğalını başa çatdırıldıqdan sonra tədricən kənardan köçüb gətirilərək məskunlaşdırılmışdır. Qədimdən yalnız Azərbaycan türklərinin məskun olduqları bu şəhərin adı orta əsr yazılı mənbələrində Rəvan və İrəvan kimi qeyd edilmişdir. Şəhər tarixin bütün dönenmlərində Azərbaycan dövlətçiliyinin tərkibində olmuşdur. İrəvan şəhərindən deportasiya olunmuş azərbaycanlılar ölkəmizin müxtəlif bölgələrində məskunlaşmışdır.



**İrəvan şəhəri**

**Karbi mahalı** — XIV əsr-XIX əsrlərdə inzibati nahiyyə. İrəvan xanlığına tabe olmuş mahal olmuşdur.

**Sərdarabad mahalı** — XVIII ortalarında yaradılan İrəvan xanlığının 15 mahalından biri olmuşdur. Qərbi Azərbaycanda (indiki Ermənistanda) yerləşirdi. Ərazi  $8,51 \text{ km}^2$  idi.

**Dilican rayonu** — Ermənistən SSR-də, 1930–1951-ci illərdə mövcud olmuş inzibati ərazi vahidi. İnzibati mərkəzi Dilican qəsəbəsi idi. Ərazisi  $1109 \text{ km}^2$  olmuşdur.

**Dağ Borçalı** — qədim Borçalı mahalının yüksək dağlıq zonasını əhatə edirdi. Borçalı mahalının əsasən Ermənistan SSR-in tərkibində qalan hissəsini ehtiva edir. 1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı mahalı 2 yerə parçalanmış, Dağ Borçalı Ermənistan SSR-ə verilmiş Aran Borçalı isə Gürcüstanda qalmışdır.



**Dağ Borçalı mahalı**

**Şörəyel mahalı** – Ərazisi  $3730 \text{ km}^2$  olmuşdur. Şörəyel mahalının adını Ermənilər tərəfindən bir neçə dəfə dəyişdirilmişdir. Şörəyel mahalı ərazisində keçən əsrin 90-cı illərinə qədər Agin (Molla Goyçə), Düzkənd və Ərtik rayonları yaradılmışdır.

Əhalisi bütünlüklə Azərbaycan türklərindən ibarət olan mahalın yerdə adları dəyişdirilən, dəfələrlə deportasiyaya məruz qalan sakinləri isə 1988-ci ildə doğma yurdlarından didərgin salındılar: XX əsrin əvvəllərində və sonlarında gəlmə ermənilər, daşnaklar soydaşlarımıza qarşı tükürpədici cinayətlər törətdilər və onların deportasiyasını gerçəkləşdirdilə



**Şörəyel mahalı**


### **Qərbi Azərbaycan tarixi torpağımızdır**

Qərbi Azərbaycan ərazisi bütöv Azərbaycanın qədim, təbiətinə görə ən zəngin bölgələrindən biridir. Keçmişdə Azərbaycanın şimalı ilə cənubunu, bütün Qafqazla Yaxın Şərqi birləşdirən mühüm karvan yollarının üstündə yerləşən, hazırda isə şimaldan Gürcüstan, şərqdən və cənub-şərqdən Azərbaycan Respublikası, qərbdən Türkiyə, cənubdan İranla həmsərhəd olmaqla 29,8 min km<sup>2</sup> sahəni əhatə edən bu diyar indi Ermənistan Respublikası kimi tanınsa da, onun ərazisi qədim Türk-Oğuz yurdu, tarixi Azərbaycan torpağıdır.

Dünya tarixində ən qədim insan məskənlərin biri olan Azərbaycanın tarixin keşməkeşli dövrlərində ərazilərinin bir qismi qonşu dövlətlər tərəfindən işgal edilmiş, qonşu ölkələrin tərkibində qalmışdır. Azərbaycan torpaqları tarixi Azərbaycanın hər zaman tərkib hissəsi olmuş, minilliklər boyu ictimai, siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynamışdır. E.Ö. IV-əsrə qədim Albaniya dövlətinin mövcud olduğu dövlərdən XX-əsrə qədər dövrünədək dövlətçilikimizin tərkibində özüməxsus yeri və əhəmiyyəti olmuşdur. Bu torpaqların hər qarışında zəngin tarixi irlərimizi eks etdirən maddi-mədəniyyət abidələri, şəhər yerləri, yaşayış məskənləri qalmaqdadır.

Bu gün Ermənistanın yerləşdiyi ərazi 180 il bundan əvvəl

Azərbaycan torpağı idi. Ermənilər isə Cənubi Qafqaza kənardan gəlmə, daha doğrusu, götirilmə etnosdur. Bu etnosun yaşadığı "Ermənistən Respublikası" adlanan ərazi isə əzəli Azərbaycan torpağıdır. Azərbaycan xalqı yaşadıqca, bu həqiqət də yaşayacaqdır. Müxtəlif dövlərdə istər ölkəmizdə, istərsə də xarici dövlətlərdə nəşr olunan xəritələrdə bu ərazilərin Azərbaycanın tərkibində olması tarixi faktıdır.



### **İrəvan müəllimlər seminariyasının binası**

Qərbi Azərbaycan ərazisi tarix boyu bütöv Azərbaycanın qədim, təbiətinə görə ən zəngin vəməhsuldar bölgələrindən biridir. Keçmişdə Azərbaycanın şimalı ilə cənubunu, bütün Qafqazla Yaxın Şərqi birləşdirən mühüm karvan yollarının üstündə yerləşən, hazırda isə şimaldan Gürcüstan, şərqdən və cənub-şərqdən Azərbaycan Respublikası, qərbdən Türkiyə, cənubdan İranla həmsərhəd olmaqla  $29,8 \text{ min km}^2$  sahəni əhatə edən bu diyar indi ermənilərin əlində olsada, onun ərazisi qədim Türk-Oğuz yurdu, tarixi Azərbaycan torpağıdır. Bu faktı həmin ərazidəki yaşamış azərbaycanlı soydaşlarımız, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, at-qoç heykəlləri, məscid, pir və ocaqlar da təsdiq edir. Zaman-zaman xalqımızın yaratdığı tarixi və müxtəlif

səpgili dastanlarda bu ərazinin hər bir bölgəsi hər birimizə aydındır.

XIX əsrin əvvəllərində Rusiya Cənubi Qafqaza daxil olaraq onu işgal etməsi zamanı Rusiya imperiyasının işgalçılıq siyasetinin tərkib hissəsi olan erməni amilindən istifadə planı daha aktiv və praktik mərhələyə daxil olur.

Təsadüfi deyildir ki, Türkmençay müqaviləsinin şərtlərinə görə İran dövlətinin ödədiyi təzminatın böyük hissəsi ermənilərin bu regiona köçürülməsi və məskunlaşdırılmasına sərf edildi. Ermənilər ən yaxşı və münbət torpaqlarda məskunlaşdırılır, vergilərdən azad edilir, imperiya idarə sistemində geniş təmsil olunurdular.

Ermənilərə edilən bu güzəştər son zamanlara qədər davam etmişdir. Rusiya imperiyası, Sovetlər İttifaqı dövründə də bu siyaseti davam etdirirək daha da gücləndirilmişdir. Cənubi Qafqaza yəni Qərbi Azərbaycana gəlmə sakinlər olan ermənilər tərəfindən öz havadarlarına arxalanmaqala 2 əsr ərzində yerli etnik azərbaycanlılara qarşı olmazın müsibətlər yaşatmışdır.r

### **Qərbi Azərbaycan Rusiya imperiyası tərkibində**

1747–1827-ci illərdə Azərbaycanın mərkəzi İrəvan şəhəri olan İrəvan xanlığı mövcud olmuşdur. İrəvan xanlığının yaranması ilə Qərbi Azərbaycan torpaqlarının xeyli hissəsi Azərbaycanın xanlıqlar dövrünün müstəqil dövlətlərindən birinə çevrilmişdir.

Rusiya imperiyasının XIX əsrin əvvəllərində Cənubi Qafqazda hakimiyyət uğrunda mübarizəsində İrəvan xanlığının və Qərbi Azərbaycan ərazisinə daxil olan digər ərazilərin işgalı əsas yerlərdən birini tuturdu. 1804–1813-cü illər müharibəsi zamanı bu planı həyata keçirmək mümkün olmadı. 13 illik fasılədən sonra yenidən müharibə başlandı. 1826–1828-ci illər müharibəsindən sonra Qərbi Azərbaycan torpaqları bütünlüklə Rusiya imperiyası tərəfindən işgal edildi.

### **İrəvanın işgalı və ilk erməniləşdirmə tədbirləri**

1826–1828-ci illərdə Rusiya ilə İran arasında yeni müharibə olmuşdur. Onun mərkəzi məsələsi Rusiya imperiyası ilə İrəvan xanlığı arasındaki müharibə idi. Belə ki, məhz İrəvan xanlığının süqutundan sonra, Rusiya qoşunları Arazi keçərək Cənubi Azərbaycan ərazisinə daxil olmuşdur. 1827-ci il 1 oktyabrda Rusiya–İran müharibəsinin (1826–1828-ci illər) gedişində İrəvan şəhərinin Rusiya imperiyası

tərəfindən tutulmuşdur. O dövrdə İrəvan xanlığı bütün Qərbi Azərbaycan torpaqlarını əhatə etmişdir. İrəvan şəhəri XIX əsrin əvvəllərində Qərbi Azərbaycan üçün önəmli siyasi, inzibati və mədəni mərkəz rolunu oynamışdır. Bunları əsas götürən Rusiya İmperiyası xanlığın işgalinin tamamilə başa çatdırılmış və ləğv edilmişdir. Xanlığın inzibati ərazisində İrəvan əyaləti yaradıldı.




Ağrıdağ vadisi

1827-ci ilin oktyabrdan–1917-ci ilin oktyabrınadək olan müddətdə Qərbi Azərbaycan Rusiya imperiyası tərkibində olmuşdur. Əvvəlki dövrlərdə Rusiya imperiyasına ilhaq edilən digər Azərbaycan torpaqları kimi onun tarixi qərb ərazisi də xristian dövlətin hakimiyyəti altına düşdü. Rusiya imperiyasının burada xristianlaşdırma və erməniləşdirmə siyaseti simmetrik olaraq azərbaycanlıların hüquqlarının pozulması idi.

1828-ci il 10 fevralda Rusiya–İran Türkmençay müqaviləsi imzalanır. Bununla da Naxçıvan və İrəvan xanlıqlarının Rusiya imperiyasına ilhaq edilməsinin prosesi rəsmiləşdirilir. Türkmençay müqaviləsi ilə Rusiya və İran arasında Azərbaycan torpaqlarının

bölüşdürülməsi başa çatdırıldı. Rusiya imperiyasının hakimiyyətinə keçən ərazilərdə müstəmləkə sistemi bərqərar edildi. Onun əsas göstəricilərindən biri etnik-milli ərazilərin sünə şəkildə yaradılmış inzibati vahidlər arasında bölüşdürülməsi idi. Rusiya imperiyasının Cənubi Qafqazda apardığı inzibati-ərazi bölgüsü müəyyən dərəcədə sabitləşdikdə burada 5 quberniya – Tiflis, İrəvan, Bakı, Kutaisi və Gəncə mövcud idi. Azərbaycan torpaqları 4 quberniya (Kutaisi istisna olmaqla) arasında bölüşdürülmüşdü.

Qərbi Azərbaycan ərazisində müstəmləkə rejimi müəyyən xüsusiyyətləri ilə fərqlənmiş, daha ağır formada təzahür etmişdir. Erməni tarixşünaslığı isə tarixi Azərbaycanın qərb torpaqlarına dair “Şərqi Ermənistən”, Şərqi Anadolu torpaqlarına dair isə “Qərbi Ermənistən” və ya “Türkiyə Ermənistəni” kimi qeyri-elmi konsepsiyalar yaratmağa cəhd edir, “Şərqi Ermənistən”ın Rusiya imperiyası tərkibində tərəqqisinə əsaslandırmağa çalışır.



**İrəvan şəhəri “Göy məscid”**

1828-ci il Türkmençay, sonra isə 1829-cu il Ədirnə müqavilələrinə görə ermənilərin kütləvi şəkildə Şimali Azərbaycana, o cümlədən keçmiş İrəvan xanlığı ərazisinə köçürülməsi prosesi geniş vüsət alır. Polkovnik L.Lazarevin Paskeviçə 14 iyun 1828-ci il tarixli raportuna əsasən, İrandan

köçürülən 7 min 458 erməni ailəsinin 3 min 900-ü İrəvan əyalətində yerləşdirilmişdir. Rəsmi statistik məlumata görə, 1829–1831-ci illərdə köçürülən erməni ailələrin sayı 6946 nəfər idi. Onlardan 366 ailə 1715 nəfər olmaqla İrəvan şəhərində, müvafiq olaraq 4193 İrəvanın 10 mahalında yerləşdirilmişdi. İrəvan şəhəri və mahallar üzrə bu rəqəmlər 4559 ailə təşkil edirdi. Əslində, bu rəqəmlər daha yüksək idi. Ədirnə müqaviləsi üzrə Osmanlı imperiyasından köçürülən erməni ailələrinin sayı isə 14 min və ya 100 min nəfərdən çox idi. İrəvanın köçürünlər ilə birlikdə ümumi say 145 minə çatırıldı. Rus batalist rəssam Moşkov bu hadisəni “40 min ermənin polkovnik Lazarevin şəxsi sərəncamı ilə rus hüdudlarına köçürülməsi” adlı rəsm əsərində təsvir etmişdir.



**Qırmızı körpü (XVII əsr)**

**Erməniləri qərbi azərbaycan torpaqlarının yerli sakinlərinə  
çevirmək siyaseti**

1828-ci il 21 martda I Nikolayın fərmanı ilə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarının əsasında “Erməni vilayəti”nin yaradıldı. Rusiya işğalının ilk dövründə tutulan Azərbaycan xanlıqlarına münasibətdə müəyyən siyasi xətt formallaşmışdı. Müqavimət göstərən xanlıqlar ləğv edilib, əyalətə çevrilirdi.

Müqavilə ilə tutulan xanlıqlarda müvəqqəti olaraq xanlıq sistemi saxlanırdı. İrəvan və Naxçıvan xanlıqlarına münasibətdə isə daha kəskin bir anti-Azərbaycan addımı atılır. Tarixi Azərbaycan torpaqlarında heç bir əsas olmadan “Erməni vilayəti” təşkil edilir. Məsələ bununla da bitmir. Azərbaycanın işğal edilmiş digər ərazilərindən fərqli olaraq bu vilayət imperatorun tituluna daxil edilir.



### **Dərələyaz mahalında Cul körpüsü XVII əsr**

#### **Qərbi Azərbaycan torpaqlarında ermənilərin kütləvi şəkildə köçürülrək məskunlaşdırılması**

Bəlli olduğu kimi, XIX əsrin 30-cu illərindən etibarən kütləvi şəkildə köçürülrək tarixi Azərbaycan torpaqlarında, o cümlədən, İrəvanda və ətraf bölgələrdə məskunlaşdırılan ermənilər tədricən bu ərazidə möhkəmlənmiş, özlərinin terror-siyasi təşkilatlarını qurmuş, müxtəlif vasitələrlə azərbaycanlı – müsəlman-türk əhalisinin fiziki məhvini çalışmışlar. Bütün mənbələr və statistik sənədlər aydın şəkildə təsdiq edir ki, XIX əsrə qədər ermənilər heç vaxt Qafqazda, o cümlədən, Qarabağ bölgəsində kütləvi icma kimi yaşamamış, heç bir sahədə say üstünlüğünü malik olmamışlar.

Nəhayət, tarixən azərbaycanlıların yaşadıqları ərazilər hesabına ermənilər özlərinə Cənubi Qafqazda dövlət qurmağa nail olmuşdular. Bundan sonrakı dövrdə isə azərbaycanlı əhalinin fiziki məhvİ ilə yanaşı, deportasiyası həyata keçirilmiş, ən nəhayət, XX əsrin 90-cı illərində indi Ermənistən adlandırılın Qərbi Azərbaycan torpaqlarında əhalisi azərbaycanlılardan ibarət olan sonuncu kənd və şəhərlər də boşaldılmışdır. Ermənilərin bu ərazidə olması bütövlükdə Cənubi Qafqaz və region üçün təhlükə mənbəyinə çevrilmişdir. Ermənistən paralel olaraq Azərbaycan Respublikasının ərazilərini qəsb etmiş, uzun illər işgal prosesini davam etdirməklə həm də Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlılar məsələsini diqqətdən yayındırmağa çalışmışdır. İrəvanın, Zəngəzurun, Dərələyəzin, Göyçənin və digər ərazilərin tarixinin öyrənilməsi, bu tarixin unudulmaması, gələcək nəsillərə çatdırılması başlıca hədəflərindən biri olmuşdur.

Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılmışlar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistən millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasetinin nəticəsidir.

Ermənilərin Qərbi Azərbaycan torpaqlarına köçürülrək məskunlaşdırılması XIX-əsrə həyata keçirilməyə başlanılmışdır. Rusiya ilə İran arasında Cənubi Qafqazda torpaqlara yiyələnmək uğunda aparılan müharibələrdə Azərbaycan çox böyük əziyyət çəkmişdir. Bu dövrdə Azərbaycan əralərində xanlıqlar siyasi hakimiyyətdə idi.

1918-ci il mayın 29-da 9 min km<sup>2</sup>-lik Azərbaycan torpağında yaradılmış Ermənistən dövləti sonrakı dövrlərdə aşağıdakı Azərbaycan torpaqlarını işgal etdi: 1920- ci ilin dekabrından başlayaraq 10 il ərzində Moskvadan birbaşa köməyi ilə Zəngəzur qəzasından 4414,5 km<sup>2</sup>, Qazax qəzasından 5832,82 km<sup>2</sup> Naxçıvan MSSR-dən 657 km<sup>2</sup>, Cəbrayıllı qəzasından Nüvədi, Eynəzir və Tuğut kəndlərini əhatə edən Azərbaycan torpaqları Ermənistənərazisini qatıldı. Sovet rejiminin sonrakı illərində də Ermənistən ərazisi Azərbaycan torpaqları hesabına daha da genişləndirildi və 29,743 km<sup>2</sup>-ə çatdırıldı. Yuxarıda göstərilən işgallar nəticəsində Azərbaycan özünün ayrılmaz tərkib hissəsi olan Naxçıvandan ayrı salındı və Türkiyə ilə birbaşa əlaqə

saxlamaq imkanından məhrum edildi. Bütün bunlar onu deməyə əsas verir ki, müasir Ermənistən dövləti Azərbaycan ərazisində öz havadarlarının əli ilə süni formada yaradılmışdır. Ermənilərin həyata keçirdiyi yuxarıda qeyd olunan işgallar nəticəsində, ümumiyyətlə, türk dünyası ölkələrinin bir-biri ilə birbaşa əlaqə saxlamaq imkanları aradan qaldırıldı.

### **Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası**

Ermənistənla Azərbaycan arasında ərazi münaqişəsinin ən dəhşətli nəticələrindən biri də azərbaycanlı əhalinin Ermənistəndən deportasiyası olmuşdur. Ermənilərin tarixən azərbaycanlılara qarşı 3 böyük iddiası olmuşdur.

1. Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiya olunaraq çıxardılması;
2. Qarabağ ərazisinin işgal edilməsi;
3. Bütün Azərbaycan torpaqlarının işgal edilməsi.

Qərbi azərbaycan ərazisindən azərbaycanlıların deportasiya məqsədilə bədnəm ermənilər tərəfindən XX əsrərdə Ermənistəndən kütləvi deportasiyanın 3 əsas mərhələsini fərqləndirmək olar:

1. 1918–1920
2. 1948–1953
3. 1987–1991

### **1918–1920-ci illər deportasiyası**

1918–1920-ci illərdə azərbaycanlı əhalinin soyqırımının və azərbaycanlıların Ermənistəndən deportasiyasının əsas səbəbi ermənilərin “Böyük Ermənistən” yaratmaq xülyası idi.

Ərazi əldə etməyə və etnik ərazini süni şəkildə genişləndirilməyə güclü meyil, mədəni üstünlüyü və yaşayış yeri ilə bağlı xüsusi hüquqlara malik olmaq ideyası ermənilər arasında total xarakter almışdı. Erməni şovinistləri hesab edirdilər ki, “Böyük Ermənistən” əhalinin əksəriyyətinin iradəsinə arxalanmaqla yox, silah gücü ilə, zorla qəbul etdirilə bilər. Xülyası qurulan gələcək dövlət müsəlmanlardan (azərbaycanlılardan) təmizlənmək yolu ilə

xarabalıqlar və günahsız “yadellilər”in meyitləri üzərində qan və dəmirlə qurulmalıdır.

Əvvəlcə Osmanlı Türkiyəsinin ərazisində, 1918–1920-ci illərdə isə Cənubi Qafqazda “Böyük Ermənistən” üçün ərazinin formalaşdırılması ilə bağlı bu məkrli planın gerçəkləşdirilməsi lap əvvəldən kəskin qarşidurmanın və müsəlman (azərbaycanlı) əhalinin soyqırımının qaçılmaqlığı ilə bağlı idi.



### 1918–1920-ci illər deportasiyası

1918-ci ilin mayında Cənubi Qafqazda ilk dəfə yaradılmış erməni dövlətinin tərkibinə daxil olan İrəvan quberniyasının qəzalarında baş verən dəhşətli hadisələr Şimali Azərbaycanın şərqində, Bakı quberniyasında 1918-ci ilin yazında Bakı Sovetinin bolşevik-daşnak birləşmələrinin azərbaycanlı əhaliyə qarşı soyqırımı törətdiyi hadisələrlə, demək olar ki, eyni vaxtda başlamışdı.

Birinci Dünya müharibəsi dövründə Şərqi Anadoluda türk-müsəlman əhalini qətl yetirməkdə zəngin təcrübəsi olan, təpədən dırnağacan silahlanmış erməni dəstələri Qafqaz cəbhəsini tərk edən rus ordusu ilə birləşərək 1918-ci ilin əvvəllərində İrəvan quberniyası ərazilərinin azərbaycanlı əhalidən təmizlənməsi istiqamətində bir sıra

silahlı aksiyalar həyata keçirmişdilər. Azərbaycanlı əhaliyə qarşı zorakılığın miqyasına dair tam təsəvvürə malik olmaq üçün “1918-ci ilin mart ayına qədər İrəvan quberniyasının qarət olunmuş və tərk edilmiş müsəlman (Azərbaycan) kəndlərinin siyahısı” ilə tanış olmaq kifayətdir.

1918-ci il may ayının sonlarında İrəvan quberniyası ərazisində Cənubi Qafqazda əvvəllər sahəsi 10 min kv. km-dən çox olmayan Ararat Respublikası yaradıldıqdan sonra isə soyqırımı siyaseti artıq dövlət səviyyəsində həyata keçirilməyə başladı.

Bütün bunlar 4 iyun 1918-ci il tarixli Batum müqaviləsinin 6-cı bəndinə əsasən Ermənistən hökumətinin ölkə ərazisində yaşayış məsələnlərinin (azərbaycanlıların) təhlükəsizliyini və azad inkişafını təmin edəcəyinə, onların ana dilində təhsil almalarına və dini ayinlərini həyata keçirmələrinə şərait yaradacağına dair öhdəlik götürməsinə məhəl qoyulmayaraq həyata keçirildi.



### 1918-1920-ci illər deportasiyası

Azərbaycan Milli Şurasının İrəvan şəhərinin paytaxt kimi Ermənistənə güzəşt edilməsi barədə 29 may 1918-ci il tarixli Qərarı (“Qafqaz təqvim”inin 1 yanvar 1916-ci il tarixinə olan məlumatına əsasən, bu şəhərdə 12605 nəfər azərbaycanlı yaşayırırdı) şəhərin azərbaycanlı əhalisinin taleyiñə faciəvi təsir göstərdi. “Azərbaycan”

qəzətinin 29 iyun 1919-cu il tarixli buraxılışında İrəvanda azərbaycanlı əhaliyə zülm edilməsinin şahidlərindən birinin xatirələri dərc olunmuşdu: “İrəvandakı azərbaycanlılar o qədər müdafiəsiz və köməksiz idilər ki, nəinki gecə, hətta günorta vaxtı, hətta müsəlman (azərbaycan) məhəlləsində belə onların salamat paltarlarını əyinlərindən çıxarırdılar.

17-31 avqust 1919-cu il tarixlərində Ermənistən Respublikasının ərazisində Eçmiədzin, Sürməli, İrəvan və Novo-Bəyazid qəzalarında 50-yə qədər müsəlman (Azərbaycan) kəndi dağdırılmışdı.

1919-cu ilin son iki ayında Eçmiədzin qəzasının 62 kəndi, Sürməli qəzasının 34 kəndi və İrəvan qəzasının Azərbaycan kəndlərinin hamısı (Zəngibasardan başqa) erməni silahlı dəstələri tərəfindən yenidən dağdırılmışdı.

Onların əsas hissəsi Naxçıvan, Şərur, Qazax, Gəncə və Şamaxıda məskunlaşmışdı.

İrəvan quberniyasının azərbaycanlı əhalisinə qarşı kütləvi zorakılıq faktları erməni tarixçilərinin əsərlərində də öz əksini tapmışdır.

Ümumilikdə, Ararat Respublikasının mövcud olduğu dövr (1918–1920-ci illər) əyani şəkildə göstərdi ki, erməni siyasi xadimləri ölkəni idarə etmək üçün deyil, azərbaycanlı əhalini məhv etmək və onların əmlakını ələ keçirmək üçün dövlət hakimiyyəti qurublar. Bu hadisələr əyani şəkildə sübut etdi ki, öz “mədəniyyəti” və “qədim tarixi” ilə öyünən ermənilər, əslində, sadəcə öz dövlətinə malik olmaq, xüsusilə də digər xalqları idarə etmək üçün kifayət qədər inkişaf etməyiblər.

### 1948–1953-cü illər deportasiyası

Sovet hakimiyyəti dövründə azərbaycanlıların Ermənistandan köçü davam etmişdir. Bu proses xüsusilə İkinci Dünya Müharibəsindən sonra güclənmiş və SSRİ-nin süqutuna qədər daimi tendensiya şəklini almışdı.

Azərbaycanlı əhalinin Ermənistən SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli Qərarı İ.Stalinin imzası ilə qəbul edilmişdi. Fərmana əsasən, Ermənistən 100 min nəfərlik azərbaycanlı əhalinin 1948–1950-ci illər ərzində köçürülməsi nəzərdə tutulurdu.

Xalq Təsərrüfatı üzrə uçot məlumatlarına və Ermənistan SSR Kənd Təsərrüfatı Nazirliyinin məlumat-larına əsasən, köçürülmə başlanmamışdan əvvəl 1948-ci ildə Ermənistanda 25 min azərbaycanlı ailəsi, yaxud 110 minə yaxın azərbaycanlı yaşayırırdı. Onlardan yalnız 9 min ailə və ya 35 min nəfər Aran rayonlarında, qalan 75 min nəfər isə Ermənistan SSR-in yüksək dağlıq rayonlarında yaşayırırdı.



### 1948–1953-cü illər deportasiyası

Azərbaycanlıların köçürülməsinə səbəb ABŞ, Avropa, Yaxın Şərqi ölkələrində yaşayan ermənilərin guya Vətənə köçmək istəyi idi. Azərbaycanlı əhalinin Ermənis-tandan köçürülməsi xarici ölkələrdən köçürürlən ermənilərin qəbul edilməsi və yerləşdirilməsi şərtlərini xeyli yüngülləşdirirdi. Buna görə də, qərara əsasən, azərbaycanlı əhalinin köçürülməsi nəticəsində azad edilən tikililər və yaşayış evləri gələn erməni əhalinin məskunlaşması üçün istifadə olunurdu.

Ermənistandan köçürürlən azərbaycanlılara güzəştər və kreditlər verilsə də, onlar faktiki olaraq, ilk növbədə, öz torpaqlarından, tarixlərindən, mədəni irslərindən, ata və babalarından miras qalmış şəxsi evlərindən, bütün daşınmaz əmlakından qarşılıqsız olaraq məhrum olurdular.

İstənilən halda, faktlar onu göstərir ki, planlaşdırılan sayıda azərbaycanlı ailənin Ermənistandan köçürülməsini müəyyən edilmiş

müddətdə həyata keçirmək mümkün olmayıb. Ona görə də 1950-ci il sentyabrın 6-da SSRİ Nazirlər Soveti “1951–1955-ci illərdə Azərbaycan SSR-in Kür-Araz ovalığının kolxozlarına köçürülmə haqqında” yeni qərar qəbul edir. Həmin qərara əsasən, müəyyən edilmiş müddət ərzində Ermənistən SSR-dən 15 min kolxozçu və digər azərbaycanlı əhalinin köçürülməsi nəzərdə tutulurdu.



### **1948-1953-cü illər deportasiyası**

Beləliklə, Moskva köçürmə kampaniyasının müddətini uzadaraq azərbaycanlıların Ermənistəndən köçürülməsinə, 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli əvvəlki qərarlara əsasən müəyyən edilmiş 100 min kimi arzuolunan rəqəmə nail olmağa çalışırı.

1997-ci il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı Fərmanla 1948–1953-cü illərdə azərbaycanlıların Ermənistəndən deportasiyasına ilk dəfə hüquqi-siyasi qiymət verildi. Fərmanda xüsusilə qeyd olunurdu ki, bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyaseti ilə yanaşı, Azərbaycan rəhbərliyinin öz xalqının taleyi nə, onun vətəndaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakına zidd olan mövqeyi də az rol oynamamışdır.

## 1987–1991-ci illər deportasiyası

Azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu və öz miqyasına və icra üsullarına görə ən dəhşətli mərhələsi 1987–1991-ci illərə təsadüf etmişdir. 1948–1953-cü illərdəki deportasiyadan fərqli olaraq, o, Ermənistən Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi ilə eyni vaxta təsadüf etmişdi və buna görə də ağırlığı ilə fərqlənirdi. Vəziyyətin azərbaycanlılar üçün ağırlığı bununla bağlı idi ki, deportasiya azərbaycanlıların yaşadığı torpaqların tarixən ermənilərə məxsus olması iddiasına hüquqazidd əməllərlə haqq qazandırmaq istəyən Ermənistən inzibati və hüquq-mühafizə orqanlarının bilavasitə iştirakı ilə həyata keçirilirdi.



**Deportasiya olunan Azərbaycanlılar**

Sosial tərkibinə görə, Ermənistandan olan azərbaycanlı qaçqınların əsas hissəsini tarixi yurdlarını, ata-babalarına məxsus otlaqları, əkinə yararlı torpaqları, çəmənlilikləri və s. tərk edən kəndlilər təşkil edirdi. Onların yalnız kiçik bir hissəsi kiçik sənaye şəhərlərinin və İrəvanın sakinləri idi.

Azərbaycanlılar erməni dilini bilir və ana dili olan Azərbaycan dilində olduğu kimi, bu dildə də səlis danışırıldılar, lakin daimi ayrı-seçkiliyə məruz qalırdılar və hüquqları tapdalanırdı. Ermənistanda azərbaycanlılara “Türk” olduqları daim hiss etdirilib.

Deportasiya başlananından sonra Ermənistandan müxtəlif rayonlarından olan azərbaycanlıların onlarla nümayəndə heyəti, minlərlə ayrı-ayrı vətəndaş ali hakimiyət orqanlarına, partiya və hökumət rəhbərlərinə müraciət etmiş, onlara qarşı həyata keçirilən zorakılıq aktları barədə təşviş içində məlumat vermiş, onların qarşısının alınmasını xahiş etmişdilər.

Bu alçaldılmış və təhqir olunmuş, yaxınlarını və ata yurdlarını itirmiş insanlar intiqam yox, ədalət istəyirdilər. Ancaq bütün bu siqnallar cavabsız qalır və onlara heç bir reaksiya verilmirdi. Azərbaycan SSR Nazirlər Sovetinin 2 dekabr 1988-ci il tarixinə olan məlumatına əsasən, Ermənistandan olan qaçqınların sayı artıq 78 min nəfərdən çox idi. 1989-cu ildə SSRİ əhalisinin ümumittifaq siyahıya alınması üzrə məlumatlara əsasən, Ermənistana SSR-də hələ də 84 860 nəfər azərbaycanlı yaşayırırdı – onlar Ermənistana SSR-i 1990-cı ildə tərk etmişdilər.

Sovet Konstitusiyasının kütləvi şəkildə kobudcasına pozulduğu bir şəraitdə, Sovet rəhbərliyi qəbul etdiyi qərarlarda sadəcə bunu əsas götürdü ki, ayrı-ayrı istehsal sahəlerinin, nazirliklərin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin cəzalandırılması yolu ilə gücünə və formasına görə vulkan püskürməsinə bənzəyən bu siyasi prosesi dayandırmaq olar.



**1987-1988-ci illər deportasiyası**

## Dövlətimiz tərəfindən deportasiya siyasetindən əziyyət çəkən şəxslər barədə fərmanlar

İndiki Ermənistan ərazisində son iki əsrдə azərbaycanlılara qarşı törədilmiş soyqırımı və deportasiyalara Ulu Öndər Heydər Əliyevin verdiyi siyasi qiymət 18 dekabr 1997-ci ildə imzaladığı «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütłəvi surətdə deportasiyası haqqında» Fərmandada aydın şəkildə əksini tapmışdır.

Fərmandada oxuyuruq: «Son iki əsrдə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyaset nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılın ərazidən- min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütłəvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi- mədəni abidə və yaşayış məskənləri dağıdıllib viran edilmişdir».

Xalqımıza qarşı aparılan soyqırımı siyasetinə uzun müddət siyasi-hüquqi qiymət verilmədiyi üçün tarixi faktlar həmişə ermənilər tərəfindən təhrif olunub. 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmandada həmin dəhşətli hadisələrə ilk dəfə siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanının imzalanmasından sonra 31 mart 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirmiş, azərbaycanlılara qarşı soyqırım cinayətlərinin cəzasız qalmasını və bu barədə beynəlxalq ictimaiyyətdə məlumatın olmamasını nəzərə alaraq beynəlxalq təşkilatlara müraciət etmişdir ki, XIX-XX əsrlərdə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırım cinayətini tanısın. Anoloji addım “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütłəvi surətdə deportasiyası haqqında” fərmanla bağlı da mühüm addımlar atılmalıdır. Azərbaycan tarixinin qara hərflərlə yazılan bu səhifəsi deportasiya qurbanlarının tarixi hüquqlarının ədalətli şəkildə bərpa edilməsinə xidmət göstərir.

## **Dövlətimiz tərəfindən deportasiya siyasetindən əziyyət çəkən şəxslər barədə görülmüş tədbirlər**

Mərhələ-mərhələ gerçəkləşdirilən qeyri-insana siyaset nəticəsində azərbaycanlılar indiki Ermənistən adlandırılaraq ərazidə qətl və qırğınlara məruz qalmışdır.

Bu gün biz qürur hissi ilə deyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzur problemini həl etmişik və qarşıda bizləri Qərbi Azərbaycan torpaqlarımıza ləyaqətli qayıdış prosesi gözləyir.



### **1987–1991-ci illər deportasiyası**

1988-1991-ci illərdə bilavasitə Rusyanın himayəsi altında Ermənistən dövləti Qərbi Azərbaycandan - indiki Ermənistən ərazisindən 250 min azərbaycanlı ata-baba torpaqlarından deportasiya etmişlər.

Ümumiyyətlə, XX əsrдə 3 milyondan çox azərbaycanlı indiki Ermənistanda soyqırıma məruz qalmış, tarixi- etnik torpaqlarından deportasiya olunmuşlar. İndi Ermənistən adlanan Qərbi Azərbaycandan deportasiya olunmuş 250000 azərbaycanlı Azərbaycan Respublikasında məskunlaşmışdır. Azərbaycanda məskunlaşmış qaçqınlara dövlət birbaşa qayğı göstərmişdir.


Bu məqsədlə Dövlət Neft Fondundan vəsaitlərin ayrılması ilə əlaqədar fərman və sərəncamlar verilmişdir.

Əsası Ümümmilli Lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası öz bəhrəsini verməyə başlayan andan, iqtisadi imkanlar yarandıqca dövlət tərəfindən, digər sahələrdə olduğu kimi, qəçqin və məcburi köçkünlərin sosial müdafiəsi ilə də bağlı geniş tədbirlərin həyata keçirilməsinə başlanıldı.

İndiki Ermənistən ərazisində son iki əsrə azərbaycanlılara qarşı törədilmiş soyqırımı və deportasiyalara Ulu Öndər Heydər Əliyevin verdiyi siyasi qiymət 18 dekabr 1997-ci ildə imzaladığı

«1948-1953-cü illərdə azərbaycanlıların Ermənistən ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» Fərmanda aydın şəkildə əksini tapmışdır. Fərmanda qeyd olunmuşdur ki, «Son iki əsrə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyaseti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır.

Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyaset nəticəsində azərbaycanlılar indi Ermənistən adlandırılın ərazidən- min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılib viran edilmişdir».



**Uluxanlı məktəbi (XIX əsr)**

İndi Ermənistan adlanan Qərbi Azərbaycan ərazisinin köklü sakinləri aborigenləri olan Azərbaycan türklərinin tarixini araşdırmaq elmi və siyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu, həm Azərbaycan tarixi, həm də Cənubi Qafqaz xalqlarının tarixi coğrafiyasının hərtərəfli və elmi şəkildə araşdırılması üçün geniş imkanlar yaradır.

2001-ci il 22 avqust tarixli 562 nömrəli «Erməni millətçilərinin apardığı etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında» Fərmanı əsasən Dövlət Neft Fondundan ayrılmış 83 milyard manat həcmində vəsait hesabına daimi məskunlaşmamış qaçqınlar üçün bütün kommunikasiyaları ilə birlikdə 1329 ev, bir sıra sosial obyektlər inşa edilərək onların istifadəsinə verilmişdir. Sifarişçi təşkilat olan Azərbaycan Respublikasının İşgaldən Azad Olunmuş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən 2001-ci il 22 avqust 562 nömrəli Fərmana əsasən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 364 evdən, Şəmkir rayonunda 126 evdən, Abşeron rayonu Mehdiabad qəsəbəsində 108 evdən, Sabunçu rayonu Ramana qəsəbəsində 160 evdən ibarət qəsəbə salınmış, Naxçıvan MR-də 4 mərtəbəli 48 mənzilli yaşayış binası və 53 ədəd fərdi ev, Sumqayıt şəhərində 2 mərtəbəli 14 mənzilli yaşayış binası və 2 fərdi ev, Ağstafa rayonunda 17 fərdi ev, İsmayıllı rayonunda 45 fərdi ev, Bakı şəhərində 3, Oğuz rayonunda 3, Şəki şəhərində 2, və Gədəbəy rayonunda 1 fərdi ev (ümmülikdə 1011 ev - 949 fərdi və 62 mənzilli 2 yaşayış binası) tikilmiş, qaçqınlar yeni qəsəbələrə və evlərə köçürülmüşlər. Hazırda Naxçıvan Muxtar Respublikasında əlavə 100 qaçqın ailəsi üçün evlər tikilir.

1995-ci ildən respublikanın 18 rayonunda tikintisi yarımcıq qalmış 319 evdə tikinti işləri sona yetirilərək qaçqınların istifadəsinə verilmişdir. Həmçinin Ermənistandan qaçqın düşmüş, oradakı ev və mənzillərini Bakı şəhərindəki özbaşına tikilmiş evlərə dəyişərək daimi məskunlaşmış 793 nəfərdən ibarət 170 qaçqın ailəsinin yaşadığı evlərə qeydiyyata alınması, 24385 nəfərdən ibarət 3823 ailənin daimi məskunlaşdıqları evlər üçün qeydiyyat vəsiqəsinin verilməsi, 1988-1992-ci illərdə

Ermənistandan çıxarılan, hazırda respublikamızın ərazisində daimi məskunlaşmış qacqınların yaşadıqları tikiililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi təmin edilmişdir. Ermənistanda aparılan etnik təmizləmə və Ermənistana silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qacqın və məcburi köçkünlər haqqında məlumat «Türksüz Ermənistən» ölkəsi uğrunda mübarizə aparan Ermənistən dövləti təkcə azərbaycanlıları deyil, həm də burada yaşayan müsəlman kürdünü, aysorunu, malakanları da indiki Ermənistandan deportasiya etmişlər.

XIX əsrə Azərbaycan tarixinin ən faciəli səhifələri qacqın və məcburi köçkünlük'lə bağlı olmuşdur. Azərbaycanın geostrateci mövqeyi, zəngin təbii sərvətləri regionda maraqları olanqüvvələri azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsinə sövq etmiş, ermənilərin daha çox torpaq əldə etmək cəhdləri isə 1905, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə azərbaycanlıların öz doğma yurdlarından didərgin salınması ilə nəticələnmişdir.

Ermənistən 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişdir. Ölkədə olan qacqınların, məcburi köçkünlərin, «qacqın» statusu almaq niyyətində olan şəxslərin sosial problemlərinin operativ həlli və vahid mərkəzdən idarə olunması məqsidi ilə 1998-ci ilin noyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturunda Baş nazirin müavini, Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsi təsis edilmişdir.

«İşgal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qacqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir» deyən xalqımızın Ümummili lideri Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu neft strategiyası öz bəhrəsini verməyə başlayan andan əldə edilən ilk vəsait məhz qacqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi, çadır düşərgələrinin ləğvinə başlanıldı.

Qacqın və məcburi köçkünlərin problemlərinin həlli Ulu

öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olmuş və bu istiqamətdə ardıcıl və məqsədönlü tədbirlər həyata keçirilmişdir. Ümumiyyətlə, 1993-cü ildən hazırkı dövrədək Azərbaycan Respublikasının Prezidenti tərəfindən 80 fərman və sərəncam imzalanmış, Nazirlər Kabinetinin 307 qərar və sərəncamı və Milli Məclis tərəfindən 29 qanun qəbul edilmişdir. O cümlədən, 2003- 2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 37 fərman və sərəncam imzalanmış, Nazirlər Kabinetinin 115 qərar və sərəncamı və Milli Məclis tərəfindən 6 qanun qəbul edilmişdir. O cümlədən 1998-ci ildə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında», 1999-cu ildə isə «Qaçqınların və məcburi köçkünlərin statusu haqqında», «Məcburi köçkünlərin və onlarabərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» qanunlar qəbul edilmişdir.



### **1987-1991-ci illər deportasiyası**

Ötən dövr ərzində 2 Dövlət Proqramı- 1998-ci il 17 sentyabr tarixli 895 sayılı Sərəncamla təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə» Dövlət Proqramı, 2004-cü il 1 iyul tarixli 298 sayılı Sərəncamla təsdiq edilmiş və

icrası nəticəsində ölkəmizdə mövcud olan 12 çadır düşərgəsinin ləğvi 2007-ci ilin dekabrında başa çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən özəl müəssisələrin, ali və orta ixtisas təhsili məktəblərinin rəhbərlərinə tövsiyə olunmuşdur ki, qacqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəstlərin verilməsi məsələlərində onlara lazımı kömək etsinlər;

- kommunal və digər xidmət haqları (elektrik enerjisi, təbii qaz, içməli su) ödəməkdən azaddırlar;

- təbii qazla təmin olunmayan şəhər və rayonlarda müvəqqəti məskunlaşanlara payız-qış mövsümündə 40 litr miqdardında aylıq ağ neft yanacağı verilir;

- Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formalı pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısında göstərilən dərman preparatları ilə dövlət büdcəsi vəsaiti hesabına təmin edilirlər;

- pulsuz tibbi müayinə və müalicə ilə təmin olunurlar;

- şəxsiyyət vəsiqələrinin verilməsinə görə rüsumdan azaddırlar;

-məhkəmələrə iddia ərizəsi ilə müraciətə görə rüsumdan azaddırlar;

-55 manat məbləğində gəlir vergisindən azad edilmişlər .azaddırlar.

1994-cü il iyunun 1-dək mülkiyyət hüququ əsasında əldə etdikləri şəxsi minik avtomobilərinin texniki baxışı, texniki pasportlarının, dövlət nömrə nişanlarının, sürücülük vəsiqələrinin dəyişdirilməsi zamanı rüsumlardan azaddırlar.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Respublika Komissiyası öz fəaliyyətini respublika-mızdakı qacqın, məcburi köçküñ və aztəminatlı əhalinin sosial problemlərinin vaxtaşırı olaraq ətraflı təhlil edilməsi, daha çox ehtiyac duyulan, ciddi narahatlıq doğuran vacib məsələlərin aidiyyəti dövlət orqanları, beynəlxalq humanitar təşkilatları, donor ölkə və maliyyə qurumları ilə birlikdə araşdırılması, məsələnin həlli yollarının müəyyən edilməsi, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi istiqamətində qurur və Komissiyanın fəaliyyəti

Azərbaycan Respublikası Nazirlər Kabinetinə aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsi vasitəsilə əlaqələndirilir.

Qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni nəsillərə aşilanın, onun amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümuməbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən Heydər Əliyev Fondu da fəaliyyətə başladığı ilk gündən etibarən qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır.

Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış «Azərbaycan» internet portalı olduqca böyük əhəmiyyətə malikdir. Portalda Azərbaycan haqqında geniş informasiya əldə etmək olar.

Portalda Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımdan, erməni vəhşiliklərdən bəhs edən məlumatların yerləşdirilməsi saxta erməni təbliğatına qarşı tutarlı cavab olmaqla düya ictimaiyyətinin erməni vəhşilikləri ilə yaxından tanış olmasına şərait yaradır. Mehriban xanım Əliyevanın Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən hər il mütəmadi olaraq «Gülüstan» sarayınd uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkünlərindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirilir.

Hər il sentyabr ayında Heydər Əliyev Fondu tərəfindən qaçqın və məcburi köçkünlərindən olan birinci sinif şagirdlərinə məktəbli ləvazimatından ibarət hədiyyələrin təqdim olunması, müvəqqəti məskunlaşma obyektlərində mütəmadi olaraq məcburi köçkünlərlə görüşlərin keçirilməsi, Fondun maliyyə dəstəyi ilə 200 çoxsaylı məktəb binalarının tikilib istifadəyə verilməsi də bu diqqətin konkret ifadəsidir.

## Erməni saxtakarlığı

Bir xalqın müəyyən ərazidə əsrlər, minilliklər boyu formalasmış toponimlər sistemini kökündən dəyişdirmək həmin xalqın tarixi-coğrafi ərazidəki izlərinin silinməsinə xidmət edir. Xəritəçilik baxımından bu, asan məsələ olmasa da, indiki Ermənistən Respublikasında azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi rəsmi dövlət siyasetinin tərkib hissəsi olmuşdur.

Rusyanın 1827-ci ildə İrəvan xanlığını işgalindən başlamış, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistən Respublikası yarananadək ötən müddət ərzində həmin ərazidə yalnız üç azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. İşgaldən sonra İrəvan şəhəri Erivan adlandırılmışdır.

Buraya köçürülmüş erməni ailələrinin tariximiz və maddi-mədəniyyət nümunələrimiz ilə heç bir siyasi, iqtisadi və mədəni əlaqələri olmamışdır.



**Təkyə kəndində müsəlman türbəsi (XVI-XVII əsrlər)**

Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı tarixi bir zərurətdir və bu, ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi olacaq. Hər kəsin öz əzəli Vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib.

Bu gün artıq bu istiqamətdə hərtərəfli işlərə başlanılıb.

Azərbaycan xalqının tarixi yaddaşında və milli şürurunda əzəli yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarının xatirəsi hər zaman yaşayır. Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsindən sonra Qərbi Azərbaycandan olan soydaşlarımızın da vaxtilə didərgin salındıqları ata-baba yurdlarına qayıdacağına inamı artıb.

Bu gündü Ermənistən dövləti tarixi Azərbaycan torpaqlarında yaranmışdır. Bu tarixi həqiqətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, türk dünyasını parçalasınlar və elə də oldu.

İqtisadi və siyasi cəhətdən güclü olan Azərbaycan, bu gün elm müstəvidə dəlillər və sübutlarla aparılan tədqiqatlara əsaslanıb, Qərbi Azərbaycanın öz əzəli və əbədi tarixi ərazisi olduğunu, buradakı tarixi ırsin – mədəniyyətin əsl sahibi kimi haqlı mübarizəni siyasi-ideoloji cəbhədə də gücləndirməyə qadirdir.

Diqqəti çəkən bir məqam da ondan ibarətdir ki, müəyyən mərhələlərlə xarici ölkələrdən gəlib azərbaycanlıların yaşamış olduqları ərazilərdə məskunlaşan ermənilər indinin özündə də yeryurd adlarını elə əvvəlki adları ilə - yəni azərbaycanlıların vaxtilə verdikləri adlarla çağırırlar. Bunlar onu deməyə əsas verir ki, gəlmə xalqdan heç vaxt bu torpaqlara sahiblənmək istəyi mümkün ola bilməz.



Sərdar məscidi – İrəvan

## Qərbi azərbaycanlılar

Ermənistanda əsrlər boyu yaşamış azərbaycanlılar. Vaxtilə bir neçə yüz min nəfərdən ibarət olan Ermənistən Azərbaycanlı icması 1948–1991-ci illərdən bəri mövcud deyil. Həmin illər Ermənistən azərbaycanlıları Dağlıq Qarabağ münaqişəsi üzündən təzyiqə və təcavüzə məruz qalıb ölkəni tərk etməyə məcbur oldular.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin məlumatına görə Ermənistanda hal-hazırda təxminən 30 nəfərdən bir neçə yüz nəfərə qədər azərbaycanlı yaşayır. Bunların çoxu əyalətdə yaşayan ermənilərlə ailə qurmuş azərbaycanlı qadınlar və həmçinin yaşlı və xəstə olduğuna görə Ermənistəni tərk edə bilməyən insanlardır. Bəyan edilir ki, onların əksəriyyəti ayrıseçkiliyə məruz qalmamaq üçün adlarını dəyişmiş və kimliyini gizli saxlamağa məcburdurlar. 1828-ci ildən başlayıb 1948–1989-cu illərdə başa çatan "Türksüz Ermənistən" sityasəti sayəsində indiki Ermənistən ərazisində 605-dən çox kənd azərbaycanlılarsız qaldı. 1,5 milyondan çox azərbaycanlı öz doğma ocağından qaçmalı oldu. 500 mindən çox günahsız və silahsız soydaşımız qətlə yetirildi.

Xankəndindən Ağbabaya, Qazaxdan Göyçəyədək Azərbaycanın 40 min km<sup>2</sup> ərazisi erməni qəsbkarları tərəfindən zəbt edildi.

Erməni tarixçisi Leonun yazdığını görə Batum müqaviləsinə əsasən Ermənistən ərazisi 8400 km<sup>2</sup> olub ki, bu da ancaq Göyçə gölü ətrafında ermənilərin dəfn edilməsi üçün bir qəbiristanlıq kimikifayət edirdi. Burada azərbaycanlılar yaşayan ərazi isə ən azı 20 min km<sup>2</sup> olmuşdur. 1916-ci ildə İrəvan quberniyasında azərbaycanlıların sayı 373582 nəfər idi. İndi həmin ərazidə bir nəfər də azərbaycanlı qalmayıb.

1828-ci ildə İrəvan xanlığının Rusiyanın tərkibinə əlavə olunmasından dərhal sonra xeyli müsəlman bu ərazini tərk etdi. Onların əvəzinə İrandan çar hökuməti tərəfindən bu yerlərə on minlərlə erməni köçürüldü.

O dövrdə Rus hökuməti ermənilərin Türkiyə və İrandan Qafqaza köçməsini bilavasitə dəstəkləyirdi. Bu səbəbdən erməni mühacirəti XIX əsrin ərzində və XX əsrin əvvəlində burada kəsilmədən davam edirdi.

Nəticədə artıq 1832-ci ildə keçmiş İrəvan xanlığının

ərazisində ermənilərin ümumi sayı müsəlmanların sayını ötmüşdür.

Ermənistan azərbaycanlıları üçün XX əsr sıxışdırma, ayrışçılık və ölkənin demoqrafiyasını tamam dəyişdirən kütłəvi və çox dəfə zorakı sürgünlər dövrü idi. Buna baxmayaraq Dağlıq Qarabağ münaqişəsinə qədər onlar Ermənistanın ən iri etnik azlığını təşkil etməyə davam edirdilər. 1905–1907-ci illərdə İrəvan valiliyi ermənilər və azərbaycanlılar arasında baş verən qanlıdöyüşün arenası oldu.

Azərbaycanın və Ermənistanın 1918-ci ildə müstəqillik elan etməsi vəziyyəti daha da gərginləşdirdi. Hər iki dövlət eyni əraziləri öz tərkibində görmək istə-yirdi. Ermənistan öz iddialarını əsaslandırmak üçün bu ərazilərdə müsəlmanların tam məhvinə yönədilmiş siyasetə girişdi. Qanlı və vəhşi talan azərbaycanların qismən qırılmasına, qismən Azərbaycana, Türkiyəyə və İrana qəcib xilas olmasına səbəb oldu. Hətta Sovet İttifaqının formalaşmasından sonra çoxsu qayıtmadı.

Qərbi Azərbaycan tariximizin bir parçasıdır. Ürək döyündürən, qəlb ağrından parçasıdır. Bu torpaqlarda Dədə Qorqud igitlərə xeyid dua verib, ad verib, Koroğlu qarı düşmənlə qılınc oynadıb, Aşıq Ələsgər dağlarını, buz bulaqlarımızı, güllü-çiçəkli torpağımızı vəsf edib şerlər qoşub, oxşayıb, tərənnüm edib.

Qərbi Azərbaycan torpağı Azərbaycan elminə görkəmli şəxslər - ictimai xadimlər, elm, mədəniyyət, ədəbiyyat və incəsənət aləmində öz sözü olan şəxslər bəxş etmişdir.

VII əsr ədəbi abidəsi olan «Kitabi-Dədə Qorqud» dastanının coğrafi mühiti həm də Qərbi Azərbaycanla bağlıdır. Dastanda adı çəkilən Şirökuvən, Altuntaxt, Göyçə gölü oğuz qəhrəmanlarının doğma yurdları olmuşdur və bu ərazilər indi Ermənistan adlanan Qərbi Azərbaycanın ərazisi daxilində yerləşir.

Qərbi Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri olmuş, ermənilər isə xaricdən bu ərazilərə köçürülmüşdür. Məhz bunun nəticəsidir ki, tarixən, yəni 1991-ci ilə kimi ərazinin toponimlərindən 90 %-dən çoxunu türk mənşəli toponimlər təşkil edirdi.

XIX əsrin əvvəllərindən başlayaraq 1994-cü ilə kimi Qərbi Azərbaycan ərazisində olan türk mənşəli oykonimlərin, oronimlərin və hidronimlərin adları dəyişdirilərək

erməniləşdirilmiş və ya ruslaşdırılmışdır.



### Aşağı Talın kəndində qala (XII əsr)

1828-ci ildə bağlanan Türkmençay müqaviləsinin nəticəsi olaraq ermənilər İrandan, Türkiyədən bu ərazilərə köçürülmüşdür. Bu tarixi faktlar erməni və rus mənbələrində öz əksini aydın şəkildə tapmışdır. Burada yaşayan azərbaycanlılar isə zaman-zaman 1905-1906, 1918-1920, 1948- 1953 və 1988-1991-ci illərdə tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Sovet hakimiyyəti dövründə azərbaycanlıların indiki Ermənistandan dövlət səviyyəsində, özü də SSRİ adlanan nəhəng imperiya tərəfindən deportasiyası köçürmə adı ilə həyata keçirilmişdir. Ümummilli Lideri Heydər Əliyev bu tarixi ədalətsizliyə, faciələrə hüquqi-siyasi qiymət vermiş və bununla bağlı 1997-ci il dekabrın 18-də «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistən ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında», 1998-ci il martın 26-da «Azərbaycanlıların soyqırımı» və 2001-ci il avqustun 22-də «Erməni millətcilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistən ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında»

fərmanlar imzalamışdır.

Əzəli və əbədi torpaqlarımıza qayıdış imkanları tarixi ədalətin bərpasına xidmət göstərir. Tarixi faktdır ki, azərbaycanlılar bir vaxtlar mütləq əksəriyyət təşkil etdikləri Ermənistandan tamamilə qovulublar. Bu hadisələrin xronologiyası elədə uzaqda deyildir. Yaxın tarixdə yaşananlar bizə bunu deməyə əsas verir. Onların indiki Ermənistan ərazisindəki tarixi və mədəni irsi, o cümlədən məscidləri və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılib. Qərbi Azərbaycan ərazisində Azərbaycanlılara məxsus 500 qəbiristanlıq, 391 məscid, 68 tarixi, 7 memarlıq abidəsi erməni vandalları tərəfindən dağıdılib. Ermənistandakı Azərbaycan mədəni irsinin demək olar hamısı hərbi əməliyyatların təsiri olmadan, əvvəlcədən planlaşdırılmış şəkildə məhv edilib. Bütün bunlar ermənilər tərəfindən xalqımızın zəngin tarixinin yer üzündə silinməsinə xidmət göstərmişdir. İndiki Ermənistanda salamat qalmış yeganə məscid olan İrəvandakı Göy məscid qəsdən yanlış şəkildə "fars məscidi" kimi təqdim edilir. Əslində, məscidi inşa edən və əsrlər boyu orada ibadət edənlər o vaxt şəhərdə mütləq əksəriyyət təşkil etmiş azərbaycanlılar olublar.

### **Qərbi Azərbaycan İcması**

Qərbi Azərbaycan İcması — Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan birlikdir.

1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçınlar Cəmiyyəti" ictimai Birliyinin hüquqi varisidir. 2022-ci il 3 avqustda "Azərbaycan Qaçınlar Cəmiyyəti" ictimai Birliyinin ümumi yığıncağında "Qərbi Azərbaycan İcması" (QAİ) adlanmağa başlamışdır.

İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuşazərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam

məhv olunmasının qarşısının alınması, həmin insanların öz atası baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgə yaşayışa nail olunmasından ibarətdir. Bu məqsədlə İcmanın vəzifələri və hüquqları müəyyən edilib.

Qərbi Azərbaycan torpağı Azərbaycan elminə görkəmli şəxslər-ictimai xadimlər, elm, mədəniyyət, ədəbiyyat və incəsənət aləmində öz sözü olan şəxslər bəxş edib.


Xalqın tarixini, dilini və mədəniyyətini öyrənmək üçün onun yaşadığı əraziyə nəzər salmaq və toponimlərini araşdırmaq lazımdır.



### Erebuni qalası

Qərbi Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri olub, ermənilər isə xaricdən bu ərazilərə köçürürlüb.

Məhz bunun nəticəsidir ki, tarixən, yəni, 1991-ci ilə kimi ərazinin toponimlərindən 90 faizindən çoxunu türk mənşəli toponimlər təşkil edib.



**Cəfərabad (Pir Hüseyn türbəsi) türbəsi (XVəsr)**

XIX əsrin əvvəllərindən başlayaraq 1994-cü ilə kimi Qərbi Azərbaycan ərazisində olan türk mənşəli oykonimlərin,

oronimlərin və hidronimlərin adları dəyişdirilərək erməniləşdirilib və ya ruslaşdırılıb.

Bu tarixi faktlar erməni və rus mənbələrində öz əksini aydın şəkildə tapıb. Burada yaşayan azərbaycanlılar isə zaman-zaman 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə tarixi- etnik torpaqlarından deportasiya olunub.

Ümumiyyətlə, XX əsrə 2 milyondan çox azərbaycanlı indiki Ermənistanda soyqırımına məruz qalıb. Ermənistanda adlanan ərazidəki türk mənşəli adların dəyişdirilməsi siyaseti 1828-ci il fevralın 10-da bağlanan Türkmençay sülh müqaviləsindən sonra, XIX əsrin 30-cu illərindən sistemli formada və məqsədli şəkildə həyata keçirilib və adların dəyişdirilməsi siyaseti inqilabdan sonra yeni vüsət alıb, minlərlə kənd adı məhv edilib, rəsmi qararlarla adların bir qismi ruslaşdırılıb, bir qismi isə qondarma erməni adları ilə əvəz edilib.

Bu gün Qərbi Azərbaycan - indiki Ermənistandır ərazisindəki etnotoponimlərin öyrənilməsi xüsusi əhəmiyyət daşıyan məsələdir. Qərbi Azərbaycan - indiki Ermənistandır ərazisində azərbaycanlıların etnogenezində müxtəlif qədim türk tayfaları iştirak edib. Həmin tayfalar təbii ki, Şimali və Cənubi Azərbaycan ərazilərindəki toponimlərdə də iz qoyub.

Təkcə bir faktı qeyd etmək lazımdır ki, XIX əsrə İrəvan quberniyasında 310 məscid olub. İrəvan quberniyasının ayrı-ayrı qəzalarında olan məscidlər müasir dövrümüzə qədər gəlib çatmayıb, ermənilər tərəfindən dağıdılib.

Beləliklə, indi Ermənistandır Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycanlı qalmadı. Azərbaycan xalqının Ümmükmilli Lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmando deyilir: “Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.

Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsilmasına əngəller törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir”.

Qərbi azərbaycanlıların qayıdış hüquqlarının təmin olunmasında Ermənistan Respublikası məsuliyyət daşıyır.

Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır. Bunu sübut edən mənbələrimiz çoxdur. Ancaq ermənilər öz xisətlərinin qurbanı olaraq Qərbi Azərbaycanda bizim tarixi, dini abidələrimizi yerlə-yeksan etmiş, dağdımiş, bizim tarixi irsimizi bu torpaqlardan silmək istəmişlər. Amma onlar unutmuşlar ki, tarixi sənədlər bu torpaqların bizlərə məxsusluğunu təsdiqləyir.



### Zəngəzurda Bazarçay Qalası

Yüz minlərlə soydaşımızın Qərbi Azərbaycana qayıdışı, eyni zamanda, milli qürur və ləyaqətimizin müdafiəsi deməkdir. Bu torpaqlara qayıtmaq niyyətində olmaq fikrində xalqımız israrlıdır və dövlətimizin də belə şəxslərin yanında daim dəstək nümayiş etdirəcəyi artıq başlanılmışdır. Bu proses sülh yolu ilə həyata keçiriləcəkdir.

Xalqımızın üç əsrdir pozulan hüquqları təmin olunacaq, tarixi ədalət öz yerini tutacaq. Bu uğur Vətən müharibəsindəki şanlı qalibiyətimizin siyasi-diplomatik, mədəni-ideoloji müstəvidəki davamı olacaqdır.

26 yanvar 2023-cü il tarixində Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının iclasında "Qayıdış Konsepsiyası"nın layihəsi təsdiq edilib.

Sənəddə, indiki Ermənistən ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək üçün çalışan, Qərbi Azərbaycan İcmasının bu sahədə fəaliyyətinin əsas istiqamətləri müəyyən olunub. Bu fəaliyyət istiqamətləri qayıdışımıza xidmət göstəri

Bu Konsepsiya indiki Ermənistən ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyənəşdirir.

Prezidentimizin qətiyyəti, xalqımızın və dövlətimizin əzmi onu göstərir ki, Azərbaycan gec-tez bu istəyinə də nail olacaq, insanlarımızın Qərbi Azərbaycana qayıdışı reallaşacaq Xalqımızın üç əsrdir pozulan hüquqları təmin olunacaq, tarixi ədalət öz yerini tutacaq. Bu uğur Vətən müharibəsindəki şanlı qalibiyətimizin siyasi-diplomatik, mədəni-ideoloji müstəvidəki davamı olacaqdır. Beynəlxalq hüquq normaları çərçivəsidə azərbaycanlıların daimi yaşayışı təmin olunacaqdır.

Azərbaycan Prezidentinin qüdrəti, apardığı uğurlu xarici və daxili siyaset sayəsində qərbi azərbaycanlıların da tarixi torpaqlarına qayıdağı günün artıq reallaşacağından xəbər verməkdədir.



Zəngəzur mahalında V yüzilliya aid Urud qalası



İstisu – Dərələyəz mahalı

## **Kitabın içindəkilər**

Ön söz.....	1
Qərbi Azərbaycan mahalları.....	5
Qərbi Azərbaycan tarixi torpağımızdır.....	11
Qərbi Azərbaycan Rusiya imperiyası tərkibində.....	13
Irəvanın işgali və ilk erməniləşdirmə tədbirləri.....	13
Erməniləri qərbi azərbaycan torpaqlarının yerli sakinlərinə çevirmək siyasəti.....	16
Qərbi Azərbaycan torpaqlarında ermənilərin kütləvi şəkildə köçürülrək məskunlaşdırılması.....	17
Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası.....	19
Dövlətimiz tərəfindən deportasiya siyasetindən əziyyət çəkən şəxslər barədə fərmanlar.....	27
Dövlətimiz tərəfindən deportasiya siyasetindən əziyyət çəkən şəxslər barədə görülmüş tədbirlər.....	28
Erməni saxtakarlığı.....	35
Qərbi azərbaycanlılar.....	37
Qərbi Azərbaycan İcması .....	40

**Kitabçanın məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bılır.**

*Sabran şəhər İcmasının İnkışafı üzrə Təlim və Resurs icimai birliyi Əmrəhov Tofiq Gülməməd oğlu tərəfindən təsis edilmişdir və 29 iyun 2016-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.*

*Təşkilatın məqsədi qəbul etdiyi nizamnaməyə uyğun olaraq sosial-iqtisadi inkişafə dəstək nümayiş etdirməkdən ibarətdir.*

*Ünvan: Sabran şəhəri, S. Vurğun küç., 2a  
Tel: 077 539-73-00*

*Ictimai birliyin rəsmi YOUTUBE Kanalı:  
<http://www.youtube.com/@sabranicmasic>  
timaibirliyi6372*

*"Print313" Məhdud Məsuliyyətli Cəmiyyətində çap edilmişdir.  
Çapa imzalanmışdır:*

*Tiraj: 147  
Bakı şəh., Şamil Əzizbəyov küç., 201  
E-mail: print313@mail.ru  
Tel: (+99455) 7000313  
(+99451) 7000313*